

Yeri gəlmişkən qeyd etməliyəm ki, o zaman ilk ədliyyə naziri adı istiqal tariximizə AXC-nin fədakar dövlət xadimlərindən biri kimi düşmüş Xəlil bay Xasməmmədov olmuşdur. 1918-ci il noyabrın 22-də nazirliyin funksiya və səlahiyyətlərini müəyyən edən ilk əsasnaməsi onun sonrakı fəaliyyətində əsas tutulmuşdur.

AXC-nin tarix səhnəsinə qədəm qoymuş ilk günlərdən və aylardan müstəqil dövlətin qanunçuluq bazasının formalasdırılması üçün nazirliyin fəal iştirakı ilə bir səruri hüquqi sənədlər hazırlanmış, lazımı qərarlar qəbul edilmişdir. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə cəzaçıkma yerləri ilə işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan höbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Nazirliyin təşəbbüsü ilə o dövrde "İstintaq



hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında" və "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət natiçəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir.

Lakin tarixin təkərini geri əvərmiş Rusyanın kommunist rəhbərliyinin hökmü ilə ölkəmizə göndərilmiş işgalçı XI ordu 1920-ci ilin 28 aprelində Azərbaycanda milli hakimiyəti devirdikdən sonra Moskvanın diqtasını yerinə yetirən Hərbi İngiləb Komitəsinin qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Onun yerində yaradılmış Xalq Ədliyyə Komissarlığının aparatı dəyişdirilmiş, milli düşüncəli istiqalçı kadrlar bu sistemdən kənarlaşdırılmışdır. Bundan sonra yerli ədliyyə sistemi kommunist hakimiyətinin möhkəmləndirilməsinə, milli məraqların yox edilməsinə, repressiya maşınının qanlı əməllərinə hüquqi don geyindirilməsinə xidmət etmişdir. 1930-cu ildə isə Ədliyyə Komissarlığı da ləğv edilərək onun funksi-

# Milli ədliyyədə çevik islahatlar müasir çağırışların fonunda

yaları Prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlar arasında böülüdürlərmişdir. 1933-cü ildə komissarlıq bərpa edilmiş, onun salahiyyətinə qanun layihələrinin hazırlanması, hüquqi sənədlərin şəhəri, məhkəmə kadrlarının hazırlanması, əhaliyə yardımın təşkil, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. 1937-ci ildə yerli ədliyyə sisteminin yeni əsasnaməsi təsdiq edilmiş, lakin

**A**zərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsinə, onun şanlı keçmişini öks etdirən zəngin tarixi var. Tarixi bir həqiqətdir ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu olaraq yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnamasında yeniyən parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irləsinə, parlamentli dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə fəaliyyətinə xüsusi önəm verilib. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 101 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.

hüquqi dövlətin möhkəm təmolini qoymuşdur.

Müasir təkmil hüquq sistemi ni formalasdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümuməbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədə 1996-ci ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Yeni hüquq sisteminin formalasmasına müstəsna əhəmiyyət verən ulu öndər həmin komissiyaya rəhbərliyi bilavasita öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkilərə aparılmasını təmin etdi.

Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluunu seçmiş ümuməməli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyətinin formalasmasına xüsusi diqqət yetirmişdir. 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər gərginində" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə imzaladığı fərmanla ardıcıl gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun alılıyının təmin, məhkəmə hakimiyətinin dövlət idarəciliğin mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşkili tapması, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkil, peşəkar hakim korpusunun formalaslaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur.

2000-ci ildən dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında test üsulu ilə seçilən, ölkədə fəaliyyət göstərən hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələr inamı artırılmış, məhkəmələr barədə keçmiş sovetlər birliyində miras qalmış "cəza qanunları" təəssüratı aradan qalxmışdır. 2004-cü ilin sonunda məhkəmələr və hakimlər hüququnda qanunun əsaslı şəkildə yeniləşməsi, Məhkəmə-Hüquq Şurası haqqında xüsusi qarın qəbul edilməsi ədalət məhkəməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.

Dövlət başçısı İlham Əliyevin tövsiyələri natiçəsində mükəmməl şəkildə həyata keçirilən islahatlar ədliyyə sahəsində müsbat nəticələr yaratmışdır. Son illərdə ölkəmizdə bir neçə müasir məhkəmə binası tikilib istifadəyə verilmiş və insanlara yüksək səviyyədə xidmət göstərir. Təsadüfi deyil ki, 2017-ci ildə ədalət məhkəməsinin həyata keçirilməsi, məhkəmə prosedurları və məhkəmələrin işinin təşkiləsi sahəsində innovativ və effektiv tacirbələrin aparılması və yayılması məqsədilə

keçirilən müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Məhkəmənin nəbzi: idarəetmədə inqilab" adlı layihəyə görə ölkəmiz Avropa Şurasının "Ədliyyənin kristal tərəzisi" mükafatına layiq görülmüşdür.

Ölkə başçısının "Penitensiər sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamı Azərbaycanın hüquq sisteminə yeni bir yanaşmanın əsasını qoymuşdur.

## Milli ədliyyə sistemi və müasir çağırışlar

Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafələrinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və galəcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının yaxşı ənənələrinin qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusiətə kadr ların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək bütün ədliyyə işçilərinin vəzifəsidir. Ədliyyə ədalət sözündəndir. Ona görə də istər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sisteminə çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır.

Azərbaycan ədliyyəsinin keçidiyi 101 illik çətin və şərflü yoldan söhbət açarkən Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) orqanlarında işinə də toxunmağı özüma borc bilirəm.

Məlumdur ki, qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitəm verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəsitiylə rəsmiləşdirilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə programlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığınn müdafia edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanması, nikahın pozulmasının, övladlığı götürmənin, atalığın müyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayıır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır, tekrar şəhadətnamələr verirələr. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının elm və texnikanın nailiyyətlərindən istifadə etməklə aparılması və keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılması ilə əlaqədar akt qeydlərinin

hazırda işlənilən nümunələrinin əvəzinə onların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq program təminatı tərtib olunmuşdur.

Doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, habelə nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qeydiyyat prosedurunu asanlaşdırıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sistemində malik elektron xidmətlər istifadəyə verilmişdir.

Təsadüfi deyil ki, ölkə başçısının təşbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri tərəfindən 5 milyondan artıq əməliyyat aparılmış və verilən sənədlərin 40 faizdən çoxu mahz ədliyyə qurumlarının payına düşmüştür.

Xüsusi vurgulamaq istərdim ki, son illərdə dövlət səviyyəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, müasirleşdirilməsi istiqamətində səmərəli və məqsədönlü iş aparılır. Bu baxımdan Nazirlər Kabinetinin "Adın, ata adının və soyadın dəyişdirilməsi qaydaları"nın təsdiq edilməsi barədə" Qərarı mühüm əhəmiyyətə malikdir. Həmin qərərlər adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları təsdiq edilmişdir.

Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha əməkli və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqinə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumaq çalışır.

Artıq 20 il yaxındır ədliyyə işçiləri ümuməməli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Əminliklə qeyd etmək istəyirəm ki, ədliyyə işçilərimiz bundan sonra da ölkə prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasetini tam dəstəkləyərək, respublikamızda həyata keçirilən hüquqi dövlət quruluğu prosesində üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, insan hüquq və azadlıqlarının təminatının artırılması, atalığın müyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır.

Sonda bütün həmkarlarımı qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edir və onlara işlərində uğurlar arzulayırıam.

**Rəsida MƏNƏFOVA  
I saylı Bakı "ASAN xidmət"  
mərkəzində Ədliyyə Nazirliyinin  
qeydiyyat şöbəsinin rəisi**